

KIVDF
Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"

Azerbaycan milli uşaq ədəbiyatının incilərindən söz düşəndə onun adı xatırlanır: görkəmli yazıçı Abdulla Şaiqin. O, 1906-ci ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatımızın əsasını qoyub. Uşaqlar üçün yazdığı əsərlər indi də məraqla qarşılanır.

Bütövlükde Şaiqin poeziyasında romantik vüsətə real həyat, xeyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvəlik və gözəlliklə doludur, uşaq şeirləri elə o zamandan dərslik, program və oxu kitablarını nəzəreyidir.

Abdulla Şaiq Talibzadə 1881-ci ildə Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. 1888-ci ildə altısının şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gelir və dövrünün mütəraqqi ziyanı Yusif Ziyənin məktəbində təhsilini davam etdirir. On doqquz yaşı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, mentiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdır. Bir müddət Tiflisdə qaldıqdan sonra Bakıya gələrək bir rus ziyanının böyük kitabxanasını alır. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fehlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi, kimi olaylar onun dünyagörüşünü genişləndirir.

"MİLLİ İSTİQLALIN SEVİNCİNİ İLK DUYANLAR"

Ötən əsrin əvvəllərindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedagoq kimi tanınır. Xalqın, vətənin gələcəyi namine bütün səyi ile çalışır. A.Şaiq 1901-ci ildə üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan vərəkə Ana dili müəllimi adını alır. Həmin ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedagoji fəaliyyətə başlayır. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edir. 1906-ci ilin avqustunda Bakıda keçirilən I Müellimlər Qurultayının təşkilində A.Şaiqin böyük xidmətləri olub. O, qurultaya ana dilinin və ədəbiyyatın tədrisine dair təşəbbüsələ çıxış edir. Qurultay H.Zərdə-

Milli uşaq ədəbiyyatının banisi

Abdulla Şaiqin poeziyası qəhrəmanlığa, xəlqiliyə, vətənpərvərliyə və gözəlliyə köklənib


bistan" ve "Məktəb" uşaq-gənclər topularında işq üzü görür. Bu illerdə o, "Nicat" cəmiyyətinin idarə Heyetinə üzv seçilir, ədəbi-bədii problemlərle, maarif və məktəb işləri ilə məşgul olur.

Nəsər yaradıcılığına 1905-ci ildə romantik "iki müzətib və ya əzab və vicdan" yarımcıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmi, yaşamaq-mi", "Göbelek", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanları" kimi bir çox həkəyə, povest və romanlar yazır. "Köç" və "Məktub yetişmədi" həkəyələri və "Əsrimizin qəhrəmanları" romanı ilk milli nəşr örnəkləri kimi dəyərləndirilir. "Hepimiz bir gəneşin zərəsiziyə" əsəri şairin o dövrkü dünayagörüşünü, şer qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş töretdiyini, bəşərin sabahını, insanların taleyiini göstərən romantik şeirlərindən.

Xalq ədəbiyyatının gözel bilicisi olan, onu hele uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdırın Abdulla Şaiq bu örnəklər əsəsində "Tiq-tiq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazar. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında da milli folklorun təsiri görünlür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gö-

oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyerini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əser yazmağı onun yaradıcılığından öyrənilər.

Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəbler və milliləşdirmə məsəlesi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərden biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyati" pyesini yazır, yarımcıq "Əsrimizin qəhrəmanları" romanını tamaamilayır. Bu əsərlərdə müəllif vətən, millet, müstəqillik arzularını dilə getirir, milli dövlətciliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini öne çəkib. Onun bu illerdə qələme alındığı "Yeni ay doğarken", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turan'a" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələridir.



sları Türkiyədən gəlmis müəllimlər deyirdi. Məktəbdə çatışmayan dərslikləri Türkiyədən getirildilər. Bütün bu çətinliklərə baxmayaraq, Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayesində milli siniflərdə dərs prosesi tərəqqi tapıldı. Sovet hakimiyətinin ilk illərində məktəb iki yere ayrıldı: aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. Məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O derin biliyi malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olurdu. Şagirdlər ona ehtiramla yanaşır, hörmət eləməti olaraq "Mirzə" deyirdi. 1923-cü ildə "Nümunə məktəbi"nin ilk buraxılış olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzəre alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairesi bir çox dolanbaşlı yollardan keçib fəaliyyətini müvəffəqiyyətələnədən etdirən məktəbi "Şaiq Nümunə məktəbi" adlandırmayı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərir. Bu müddə ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərindən Azərbaycanın dirçəldilmə imkanları, milli şurun sürətə oyanma prosesi nəzəre alınaraq müstəqil və real təhsil siyaseti həyata keçirilir.

Bu illər ərzində telim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşgul olan A.Şaiqin "Vəzifə", "Özü bilsin, məne ne?", "Anabacı", "Əsəbi adam" kimi silsilə həkayələri, "Araz" inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqaleləri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də "Tənqid-Təbliği" teatr üçün əsərlər yazar.

Abdulla Şaiq 1959-cu ildə iyulun 24-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə yaxıcı "Əməkdar incəsənət xadimi" adı verilir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. 1990-ci ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu aparlığı pedagoji fəaliyyətini, onunla ünsiyyətde olan yazıçı və ziyanlıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.

Tərəna Məhərrəmova



zel bahar" pyesi ilə milli uşaq teatrının əsasını qoyur.

Abdulla Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi qabaqcıl ziyanlılarla həmfikir olur. O, Demokratik Respublikanın yaranmasını böyük sevincle qarşılaraq. M.Ə.Rəsulzadə bu dövrde "milli istiqlalın sevincini ilk duyanlar" sırasında Abdulla Şaiqin de adını çəkir.

Ədib ADR dövründə maarif və məktəb yönümüzdəki işini daha da canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türk sinifləri yaradır. Dövlətin yaratdığı program və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa A.Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışıyan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çəsidi poesiyalar yazır. Ədibin "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

A.Şaiq bu illərdə de uşaqlara üçün məraqlı əsərlər yazır, başqa sənət dostlarının da bu işə cəlb edir. Onun "May nəğməsi", "Top



bi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq program hazırlamağı onlara tapşırır. I Müellimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranır. "Əliba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və s. kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunur.

"LAYLAY" DAN BAŞLAYAN YOL

Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəlle başlasa da, ilk metbu əsəri "Laylay" adlı uşaq şeri olur. O, 1906-ci ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyasının incilərini yaradır. Şaiqin bir sıra şeirləri "Də-

"ŞAIQ NÜMUNƏ MƏKTƏBİ"

1920-ci il aprelin 28-də rus ordusu (XI Qırmızı ordu) Azərbaycana hücum edir, kommunistlər hakimiyəti elə alır. Ölkədə hökm sürən gərgin vəziyyətə baxmayaraq, A.Şaiq xalqın gələcəyi namine öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedagoji kurslarda, texnikumlarda və b. məktəplərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşgul olur.

1923-cü ildə A.Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi tentənə ilə qeyd edilir. Çalışdıgi gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılır. Bu məktəbdə bütün dərsler Azerbaycan -türk dilində aparılır. Təzə açılan siniflərde əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və b. ziyanlılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də program təpilir, müəllim kadrları çatışır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün program və dərsliklər hazırlamağa başlayır. Məktəb gənclərde milli şurun formalşamasında, milli mədəniyyətin tarixin öyrənilməsində böyük rol oynayır.

Qocaman pedagoq və tədqiqatçı Lətif Hüseynzadə yazar: "Bir çox fənlərdən də-

Azərbaycan Respublikası Prezidenti yanında Kültəvi İnformasiya Vəsiatçalarının İnkışafına Dövlət Dəstəyi Fondu maliyyəsi əsasında hazırlanıb.